

# AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

**Ad:**Zaman

**Soyad:**Zeynalov

**Ata adı:**Həbib

**Təvəllüd:**18.03.1979

**İş telefonu:**0222667137

**Mob:**0506439363

**E-mail:**zeynalov.zaman@mail.ru

**Fakültə:**Mühəndislik

**Kafedra:**İnformasiya texnologiyaları



## TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİADLAR

2002-ci ildə ADAU-nun Mühəndislik fakültəsini bitirmişdir.

2015-ci ildə "Damazlıq təsərrüfatlarında buzovların əmizdirilməsi üçün qurğunun işlənməsi və parametrlərinin əsaslandırılması" mövzusunda fəlsəfə doktoru elmidərəcəsi almışdır.

2019-cu ildə İnformasiya texnologiyaları ixtisası üzrə dosent elmi adı alıb.

## ƏMƏK FƏALİYYƏTİ

2009-cu ildən hal-hazırədək İnformasiya texnologiyaları kafedrasında Bakalavr səviyyəsində "İnformatika", "Rəqamsal sistemlər", "Coğrafi informasiya sistemləri" fənlərindən mühazirə dərslərini aparır.

Magistr səviyyəsində "İnternet əlavələrin yaradılmasının proqram vasitələri", "Proqram sistemlərinin texniki-iqtisadi qiymətləndirilməsi", "İdarəetmə sistemlərinin proqram təminatının hazırlanması texnologiyası" fənlərindən mühazirə və laboratoriya dərslərini aparır;

21 məqalənin, 4 dərs vəsaitinin, 12 proqramın müəllifidir.

## TƏDQIQAT SAHƏSİ

"Aqrar sahədə informasiya texnologiyalarının tətbiqi və təhlili" mövzusunda ADAU-da aparılan elmi-tədqiqat işi üzrə tədqiqatlar aparır;

## BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

21-26.09.2015-ci il tarixində TEMPUS proqramının “ENOTES – Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri” (530340-TEMPUS-1-2012-1-AZ-TEMPUS-JPHES) layihəsi çərçivəsində Litva Respublikasının Kaunas şəhərində yerləşən İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil olunan İKT üzrə təlimlərdə iştirak etmişdir.

## ELMİ ƏSƏRLƏR

1. Zeynalov Z.H. Sistem proqramlaşdırması və əməliyyat sistemləri Dərs vəsaiti Azərbaycan Dövlət Aqrar Universitetinin 08 iyul 2016-cı il 402 sayılı əmri ilə (bənd 1.27) nəşr hüququ (qrif) verilmişdir. ADAU nəşr., 2016. 152 səh.
2. Zeynalov Z.H. İstiqamət elminin tarixi və metodologiyası Dərs vəsaiti Azərbaycan Dövlət Aqrar Universitetinin 08 iyul 2016-cı il 402 sayılı əmri ilə (bənd 1.29) nəşr hüququ (qrif) verilmişdir. ADAU nəşr., 2016. 200 səh.
3. Zeynalov Z.H. Microsoft Excel-2013 elektron cədvəl prosessoru Dərs vəsaiti Azərbaycan Dövlət Aqrar Universitetinin 08 iyul 2016-cı il 402 sayılı əmri ilə (bənd 1.30) nəşr hüququ (qrif) verilmişdir. ADAU nəşr., 2016. 111 Səh
4. Zeynalov Z.H. Fərdi kompüterlər Dərs vəsaiti Azərbaycan Dövlət Aqrar Universitetinin 08 iyul 2016-cı il 402 sayılı əmri ilə (bənd 1.31) nəşr hüququ (qrif) verilmişdir. ADAU nəşr., 2016. 107 səh.
5. Zeynalov Z.H. Naqilsiz şəbəkələrin icazəsi istifadənin təyini metodlarının təhlili Elmi məqalə Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi əsərləri Gəncə-2016, №-53 səh.
6. Zeynalov Z.H. 100VG-AnyLAN texnologiyasının təsviri Elmi məqalə Azərbaycan aqrar elmi Elmi-nəzəri jurnal 2017, №-3 3 səh.
7. Zeynalov Z.H. “Elmi tədqiqatlarda informasiya texnologiyaları” fənnindən proqram. “060626-”Elektrik mühəndisliyi ixtisasının “Avtomatlaşdırılmış elektrotexnikanın qurğuları və sistemləri mühəndisliyi” ixtisaslaşması üzrə Ali təhsilin magistr səviyyəsi üçün Fənn proqramı (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2016-cı il 682 sayılı əmri ilə (bənd 1.10) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
8. Zeynalov Z.H. “İnternet əlavələrin yaradılmasının proqram vasitələri” fənnindən proqram. 060632-“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasının Tətbiqi proqram təminatı ixtisaslaşması üzrə Ali təhsilin magistr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.18) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2016. 12 səh.
9. Zeynalov Z.H. “Rəqamsal sistemlər” fənnindən proqram. 060632-“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” və “050655- İnformasiya texnologiyaları” ixtisasları üzrə Ali təhsilin bakalavr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.21) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
10. Zeynalov Z.H. “Coğrafi informasiya sistemləri” fənnindən proqram. 060702-“Aqronomluq” ixtisasının “Aqrogeobotanika” ixtisaslaşması üçün Ali təhsilin magistr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.23) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
11. Zeynalov Z.H. “Mikroprosessorlu idarəetmə sistemləri” fənnindən proqram. 050628-“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə Ali təhsilin bakalavr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.24) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 8səh..
12. Zeynalov Z.H. “Proqramlaşdırma dilləri və translyasiya metodları” fənnindən proqramı. 060632-“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasının Tətbiqi proqram təminatı ixtisaslaşması üzrə Ali təhsilin magistr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.34) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.

13. Zeynalov Z.H. "Coğrafi informasiya sistemləri" fənnindən proqram 050708- "Meşəçilik" ixtisası üzrə Ali təhsilin bakalavr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.38) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
14. Zeynalov Z.H. "Kompüter proqramlaşdırılmasının elementləri" fənnindən proqram. "050655- İnformasiya texnologiyaları" ixtisası üzrə Ali təhsilin bakalavr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.41) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
15. Zeynalov Z.H. "Vizual proqramlaşdırılma sistemləri" fənnindən proqram. 060632- "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə Ali təhsilin bakalavr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.42) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
16. Zeynalov Z.H. "Proqram sistemlərinin texniki-iqtisadi qiymətləndirilməsi" fənnindən proqram. 060632- "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasının Tətbiqi proqram təminatı ixtisaslaşması üzrə Ali təhsilin magistr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.44) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
17. Zeynalov Z.H. "İdarəetmə sistemlərinin proqram təminatının hazırlanması texnologiyası" fənnindən proqram. 060632- "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə Ali təhsilin magistr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.52) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
18. Zeynalov Z.H. "İdarəetmə sistemində informasiya texnologiyası" fənnindən proqram. 060632- "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə Ali təhsilin magistr səviyyəsi üçün Fənn proqram (Azərbaycan Dövlət Aqrar Universitetinin 08 dekabr 2017-cı il 682 sayılı əmri ilə (bənd 1.53) nəşr hüququ (qrif) verilmişdir.) ADAU nəşr., 2017. 12 səh.
19. Zeynalov Z.H. Müasir informasiya texnologiyaları sferasının inkişafının perspektivli istiqamətləri Elmi məqalə Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi əsərləri Gəncə-2018, №-1 3 səh.

## **DİL BİLİKLƏRİ**

İngilis

Rus

Digər dillər

